

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi AZƏRTAC-ın bir qrup əməkdaşını mükafatlandırır

Cəmilə Səttarova:

Sizinlə birgə keçdiyimiz yollar seçimimizin düzgün olduğundan xəbər verir



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə martın 4-də agentliyin kollektivi ilə görüşüb, təmsil etdiyi qurumun adından təbriklərini çatdırıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov həmkarlar ittifaqlarının cəmiyyət həyatındakı önəmli rölundan danışaraq qeyd edib ki, 100 yaşlı agentliklə Mədəniyyət İşçiləri Həmkarlar Komitəsi arasında işgüzar əlaqələr və xoş münasibətlər mövcuddur. Mədəniyyət sahəsində çalışan hər bir işçi öz həyatında komitənin diqqət və qayğısını hiss edir. Bu baxımdan Cəmilə Səttarovanın xidmətlərini yüksək qiymətləndirən İdarə Heyətinin sədri deyib: "Siz böyük təşkilatçılıq bacarığınız və zəngin təcrübəniz, insanlara həssas münasibətiniz sayəsində uzun illərdir bu gərəkliliyin və məsul vəzifənin öhdəsindən məharətlə gəlirsiniz. Minlərlə işçinin sağlamlığı, istirahəti və digər həyatı problemləri ilə bağlı məsələlərin həllinə həmişə diqqətlə yanaşırsınız. Bu qayğıdan AZƏRTAC-ın kollektivinə də pay düşür və buna görə sizə minnətdarıq". Görüşdə Azərbaycanın son illərdə qazandığı böyük uğurlara nəzər salınıb, dünyaya öz brendləri

ni və inkişaf modellərini təqdim etdiyi diqqətə çatdırılıb. Bütün bu uğurların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.

Agentliyin ötən 100 ildə keçdiyi inkişaf yolundan danışan Aslan Aslanov ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin KİV-ə hərtərəfli dəstəyi sayəsində AZƏRTAC-ın dünya informasiya məkanında layiqli yer tutduğunu, əməkdaşların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb. Qeyd olunub ki, bu gün 8 dildə informasiya yayan agentlik ölkəmizin dinamik inkişafı barədə xəbərləri, Azərbaycan həqiqətlərini, o cümlədən mədəniyyət sahəsində qazanılan nailiyyətləri dünyaya çatdırır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova yubiley münasibətilə AZƏRTAC-ın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rəsmi dövlət informasiyasının əsas mənbəyi olan AZƏRTAC-ın ölkədə obyektiv və peşəkar xəbər təminatı sahəsində ön sıralarda getdiyini vurğulayan Cəmilə Səttarova təmsil etdiyi qurumun fəaliyyətinin hərtərəfli işıqlandırılmasına görə minnətdarlığını bildirib.

"Yüz il çox böyük bir yoldur, çox böyük tarixdir. Qürur hissi ilə deyə bilərəm ki, AZƏRTAC bir əsrlik yolu şərəf-

lə keçib, tariximizin bu dövrünün salnaməsini yazıb. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı 115 il əvvəl yaradılıb. Komitəmizin tarixi həmin vaxtdan başlanır. Fəaliyyətimizin işıqlandırılmasında AZƏRTAC-ın hər zaman böyük rolu olub. Bu gün jurnalistlərdən təkə peşəkarlıq deyil, eyni zamanda, yüksək intellektual səviyyə tələb edilir. Dünyada gedən proseslərdən baş çıxarmaq, ilk növbədə, Azərbaycanın dövlətçilik maraqlarından, milli mənafehlərdən çıxış etmək vacibdir. Bu baxımdan agentliyinizə müasir dövrümüzdə daha çox ehtiyac duyulur. Əminəm ki, informasiya-kommunikasiya texnologiyaları nə qədər dəyişsə də, müstəqil Azərbaycan dövlətinin əsas informasiya rüporu olan AZƏRTAC daim yaşayacaq. Birgə keçdiyimiz yollar ondan xəbər verir ki, seçimimiz düzgündür. Hər zaman AZƏRTAC-ın dəstəyini görürük. Onun imzası ilə buraxılan hər bir informasiya dürüstlüyü və obyektivliyi ilə seçilir. İnsanlar sizə inanır və etibar edirlər. Həsab edirəm ki, bu amil kollektivinizin əsas uğur göstəricisidir".

Görüşdə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova xatirə hədiyyəsi təqdim olunub, bir qrup əməkdaş Fəxri fərmanlarla mükafatlandırılıb.